



Arif Cəfər oğlu İsmayılovda (1937–2020)

AMEA-nın həqiqi üzvü, görkəmli geoloq-alim, Əməkdar elm xadimi Arif İsmayılovda 9 aprel 2020-ci ildə vəfat etmişdir.

Arif İsmayılovda 1937-ci il avqust ayının 14-də Bakı şəhərində ziyanlı ailəsində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini bitirdikdən sonra bütün əmək və elmi faaliyyəti AMEA-nın Geologiya İnstitutu ilə bağlı olmuşdur. Onun tədqiqatlarının əsas istiqaməti geoloji proseslərdə filiz-maqmatik sistemlərin formalşaması və onların metallogenik ixtisaslaşmasını şərtləndirən petrologiya və metallogeniyaniň başlıca problemlərinin hərtərəfli öyrənilməsi olmuşdur.

O, 1996-ci ildən "Petrologiya və metallogeniya" seksiyasının rəhbəri, Azərbaycan Geoloqları Milli Komitəsinin icraçı-katibi, 2007–2013-cü illər ərzində AMEA Rəyasətinin üzvü və Yer Elmləri bölməsinin akademik-katibi olmuşdur. 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar geoloqu adına, 2005-ci ildə Şöhrət ordeninə, 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi adına layiq görürlüb.

A.İsmayılovda elmi faaliyyətini Dağılıq Talışın tədqiqatı ilə başlamış və ilk dəfə olaraq onun tərəfindən qələvi-bazaltoid komplekslərinin inkişaf qanunu uyğunluqları müəyyən edilmişdir. Geodinamik rekonstruksiyalar əsasında struktur-formasiyon analiz metodu ilə onların riftogen dərtilmələrin qövsxərəsi komplekslərinə uyğunluğu təyin edilmişdir. Bu tədqiqatlar alimin 1968-ci ildə müdafiə etdiyi namizədlilik dissertasiyasının əsasını təşkil edir. A.C. İsmayılovda həmkarları ilə birlikdə bu işin nəticələrinə əsasən, texnoloji proseslər üçün absorbentlər qismində Palikeş rayonunun yüksək silisiumlu mordenit tufları, Hamarət qrupu subqələvi ultraəsaslı intruzivlərdə dəmir qrupu – titan, vanadıum, nikel və həmçinin platin elementləri kompleksinə proqnoz tövsiyələri təklif etmişlər ki, hal-hazırda onlar daqiqiliqliq tədqiq olunur.

Müxtəlif struktur zonalar çərçivəsində maqmatik komplekslərin petrokimyəvi korrelyasiyasının elmi-metodik əsasları onun 1990-ci ildə müdafiə etdiyi "Kiçik Qafqazın Kaynozoy bazit maqmatizminin təkmiləri" mövzusundakı doktorluq dissertasiyasında öz əksini tapmışdır.

A.C. İsmayılovda tərəfindən aparılan çöllü müsahidləri və laboratoriya tədqiqatları nəticəsində, həmçinin "İitosfer plitələri" tektonikası nəzəriyyəsi əsasında məlumatların yenidən interpretasiyasına görə, Daşkəsən çökəkliyində yerləşən müxtəlif genetik tiplərə aid üç dəmir filiz yatağının, unikal fasial xüsusiyyətlərə malik lava və piroklastların – maqnetit axımları (lavaları) Daşkəsən vulkanogen maqnetit yataqlarında, maqnetit tufogen qumdaşlarının əvəzinə maqnetit lapilli-tuffitlərin yayılması və Alabaşlar hematit tuflarının təzahür etməsi ilə vahid vulkanogen-çökəkə tipinə uyğunluğu təyin edilmişdir.

A.C. İsmayılovda həmkarları ilə birlikdə, Azərbaycanın geoloji, geodinamik əsasda geoloji və tektonik xəritələrini tərtib etmişdir.

177 elmi əsərin və 5 monoqrafiyanın müəllifi və həmmüəllifidir.

Allah rəhmət eləsin!